

UOT 821.512.162

TALEH HÜSEYNOV

XIX ƏSRDƏ AZƏRBAYCANDA İCTİMAİ-SİYASI VƏ ƏDƏBİ-DİNİ MÜHİT

Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatına dini nöqtəyi-nəzərdən nəzər salınır. Göstərilir ki, XIX əsr klassik üslubda yaranan Azərbaycan ədəbiyyatında dini mövzular olduqca geniş yer tutmuşdur. Bu mövzular XIX əsr ədəbiyyatında əsasən iki istiqamətdə meydana çıxmışdır. Bir tərəf ədəbiyyatının xüsusiyyətləri kimi, ikinci istiqamət isə məqələ ədəbiyyatının əsünməxəssusluqları kimi. Göstərilir ki, XIX əsr Azərbaycan ədəbiyyatında birinci istiqaməti Seyid Əzim Şivanı, Əbülgasim Nəbatı, ikinci istiqaməti isə Mürza Məmməd Tağı Qurni, Molla Hüseyn Daxil Marağayı, Əbülhəsən Raci, Məhəmməd Əmin Dilsuz Təbrizi, Hacı Rza Sərraf Təbrizi kimi şairlər təmsil etmişlər.

Açar sözlər: mənəviyyat, nəşr, publisistika, ədəbi-bədli təqnid, dramaturgiya

Mənbələrin verdiyi məlumatata görə hələ XVIII əsrin birinci yarısından etibarən çar Rusiyasının Azərbaycana marağı artmağa başladı. "Türkiyə torşindən özünü canub sərhədlərində təhlükə hiss edən Rusiya dövləti Qafqazda mövqeyini möhkəmlətmək üçün müyyən tədbirlərlə əldə etdi. 1722-ci ildə I Pyotr Azərbaycan, fars və ərəb dillərində manifest verdi; burada İrana tibə vilayətlərin əhalisinə əmin-amənlilik vəd olundurdu. Həmin il rus eskadrası Xəzər donuzinin sahilini əli keçirmiş məqsədilə Zaqafqaziyaya hərbi səfər təşkil etdi, avvalca Dərbənd, sonra Bakı tutuldu" (1, 444).

1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı və Azərbaycan torpaqlarında Quba, Talış, Qarabağ, Gəncə, Şəki, Şirvan, Naxçıvan, Bakı, Dərbənd, Tərbiç, Urmiya, Ərdəbil, Maku, Marağ, Xoy və Qaradağ xanlıqları varındı. Artıq əsrin sonlarına yaxın bu xanlıqlardan bəziləri ictimai-siyasi proseslərin nəticəsində Rusiyaya mayedir, Rusiya ilə əlaqələr yaratmağa çalışırlar. Məsələn, belə xanlıqlardan birinə XVIII əsr Azərbaycan ədəbiyyatunda görkəmli yer tutan, bütövlükde Azərbaycan ədəbiyyatının, əgər belə dənək nümkünsə, müyyən manada istiqamətinə dəyişen Molla Pənah Vəqifin vəziri olduğu Qarabağ xanlığının misal göstərmək olar. Belə ki, əgər XVIII əsrə Çar Rusiyasının Azərbaycana olan səfərləri arabir xarakter daşıyırdısa, XIX əsrin əvvəllərindən artıq bu səfərlər davamlı olaraq planlı şəkildə işğalçılıq siyasetinə çevrildi. Və bu yürüşlərin nəticəsi kimi 1801-ci ildə Qazax və Şəmsəddin sultanlıqları, 1803-1804-cü illərdə Car-Balakən icması və Gəncə xanlığı, 1805-ci ildə isə Qarabağ, Şəki, Şirvan xanlıqları Rusiyanın tərkibinə daxil edildi və yaxud da Rusiyanın təbəəyliyi qəbul etdi. Təbii ki, Azərbaycanda baş verən bu proseslər, Azərbaycannı Rusiya torşindən işğal olunmasına Azərbaycanlı əsirlər boyu iqtisadi-siyasi, mədəni-mənəvi əlaqələr qurmuş İran və Türk dövlətləri laqəydə qala bilməzdilər. Bu mənəvə, hələ XIX əsrin birinci yarısında İranla Rusiya və Türkiyə ilə Rusiya arasında 1805-1813-cü illərdə Rus-İran, 1806-1812-ci illərdə isə Rus-Türk müharibələri baş verdi. Qeyd edək ki, bu müharibələr zamanı Şərqi ölkələri möğlül olaraq, 1806-ci illərdə Quba və Bakı xanlıqları, 1809-cu ildə isə Talış xanlığı Rusiyanın işğalı altına düşdü. "Rusiya ilə İran arasında 1813-cü ildə bağlanan Gülüstan sülh müqaviləsinə görə İran həmin xanlıqlarla hər cür iddiadın ol şəkərməli olduğunu" (2, 23-24). Sonralar, yəni bu məğlubiyyətə barışmayan İran 1826-1828-ci illərdə yenidən Rusiya ilə müharibə etdi ki, bu müharibənin də nəticəsi İran üçün mənfi oldu. Belə ki, 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmençay sülh müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın tərkibinə qatıldı. (2, 23-24).

Bələliklə, gördüğümüz kimi, artıq XIX əsrin ilk illərindən etibarən Azərbaycanda yeni

Axtarışlar (Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sanətsünaslıq) 2019, № 2, səh. 54-60 55
 bir ictimai-siyasi mühit formalaşır, Azərbaycan əmənovi, mün illər boyu birgə yaşadığını, canına, qanına həpmus Şərqi ruhundan, Şərqi dövlətçiliyi əmənovlərindən, Şərqi əmənəviyyatından ayrılaraq, yeni bir dünyagörüşü camiyyətin, dövlətin, əmənəviyyatının tərkibinə qatılır. Bu fakt isə özünü istər-istəməz, təbii ki, hayatın bütün sahələrində olduğu kimi, əmənəviyyat, mədəniyyət, elm, təhsil, din, dövlət, quruculuğu və s. sahələrində də göstərirdi. Təbii ki, ilk illərdə xalq kütlələri təbəəliyinə yeni qatıldıqları bu dövlətin əsas idarəsini, qayda-qanunları, əmənovi aləmləri qəbul edə bilmər, bununla birşəmirdi. Buna görə də bəzən Azərbaycanın müxtəlif bölgələrində xalq iqtisəfləri, xalq əsyanları baş verir, lakin bu çıxışlar, bu əsyanlar çar dövləti tərəfindən amansızlıqla yatırılırdı.

Lakin çar əsuli-idarəsinin bütün mənfiliklərinə və Çar Rusiyasının Azərbaycanı işğal etməsina baxmayıraq, bu işğal Azərbaycana müyyən əmənovda müsbət impulslar da verirdi. Belə ki, Azərbaycan artıq iqtisadi, əmənovi, siyasi baxımında təkə Şərqlə deyil, Rusiya və Rusiya vasitəsilə eyni zamanda, Avropanın qabaqcıl naiyyətlərinə yiyəsən və heç olmasa on azından orada baş verən əmənov-əmənov hədilərlərdən bəhralınlırdı. Azərbaycan idarə edən zaman Azərbaycan xalqı Çar Rusiyasına çox şeyi güzəştə getdiyi kimi, bəzən Rus dövləti də Azərbaycan idarə etmək üçün müyyən güzəştələr getməli olur, Azərbaycanda ümumi əmənovi səviyyəni qaldırmaq məqsədilə yenil əsilli məktəblər, müyyən əmənəviyyət ocaqları açır, kitablar naşr edirir və hətta dinni məsələlərin rəsmi şəkildə müyyən qayda-qanunu, nizamla idarə olunmasına çalışırırdı. Məsələn, Rusiya dövləti Azərbaycanda rus dilinə bilən kadrlara ehtiyacı ödəmək üçün rus dilində dünyəvi məktəblər açırdı. Belə ki, "Zaqafqaziya məktəbləri haqqında 2 avqust 1829-cu il tarixli əsasnaməyə görə, Şuşada, Şəki, Gonçadə, Bakıda, Şamaxida, Naxçıvanda, sonra isə Zaqatala və Qubada qızıl məktəbləri açıldı... Qızıl məktəblərinə iki-üç il ərzində rus və Azərbaycan dilləri, hesab, coğrafiya, tarix, həsən-xott və şəriət tədris edilirdi. Bu məktəblər azərbaycanlı əşəqlərin rus dilini vasitəsilə rus və Avropa əmənəviyyətləri ilə tanış olmalarında müüm rol oynadı. Azərbaycan şəhərlərinə dünyəvi təhsil ruhunu gotirdi. Həmin məktəblərdə ilk Azərbaycan dilü mülliimləri yetişdi" (2, 26).

Dövrün görkəmli ziyalıları da Azərbaycanda gedən bu prosesə biganə qalmır, müxtəlif kitablar çap edirir, əlibə, müxtəlif qrammatika kitabları yazarəq, bu məktəblərdən tədrisin keyfiyyəti yaxşılaşdırmaq və yüksəltmək istayırlırdı. Məsələn, belə mülliillərden və kitablardan Fazıl xan Şeydanın ərəb, fars və Azərbaycan dillərinin müxtəsər qrammatikasını, Mirzə Şəfi Sadiqov rus şurşənəsi İ.Qriqoryevin Azərbaycan dilində tərtib etdikləri müntəxəbəti, İ.Qriqoryevin ayrıca olaraq "Müssəlmənlar üçün rus əlibəsi", "Fars ədəbiyyatı haqqında müləhizə" adlı kitablarını, N.Dementiyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan dilində qızart kitabını, rus dilində "Türk-tatar əlibəsi"ni və başqlarını misal göstərmək olar. Təbii ki, bu kitablar təhsilin inkişafına bir başa kömək edir, kütüvə savadsızlığın loğivində müyyən rol oynayır. Qeyd etmək lazımdır ki, bütün bu proseslərin, yəni Azərbaycan dilinin əlibəsi, qrammatikası haqqında olan tədqiqatların yekunu kimi 1839-cu ildə Kazadən Mirzə Kazım bayın "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı meydana çıxdı ki, bu kitab da sonralar bir neçə dəfə naşr olunmaqla bərabər, eyni zamanda, Azərbaycan dilinin türk dilinin öyrənilməsində müüm hadisə oldu. Təbii ki, XX əsrin əvvəllərində Azərbaycanda gedən bu əmənov prosesi ancaq məktəblərin açılması və dərsliklərin, qrammatika kitablarının çapı ilə məhdudlaşdırmaq olmaz. Belə ki, XIX əsrin 30-40-ci illərində Tiflisdə Azərbaycan dövrü mətbuatının ilk nümunələri meydana çıxır. Qafqazda ilk rəsmi mətbuat organı "Tiflissiye vedomostı" qəzeti 1829-cu ilin əvvəlində həftədə bir dəfə də fars dilində çıxmaga başlayır... 1832-ci ildən isə "Tiflissiye vedomostı" qəzeti Azərbaycan dilində də həftədə bir dəfə, vərəqin dördə biri həcmində 300 nüsxə tirajla nəşr olunmağa başlayır (2, 28).

Bələliklə, XIX əsrə Azərbaycanda baş verən, yuxarıda qeyd etdiyimiz və yaxud da

etmədiyimiz mədəni hadisələr Azərbaycan xalqının həyatında nə qədər mühüm rol oynasalar da, əslində bu əsrda Azərbaycan xalqı bütövlükən Cər Rüsiyasının işğalı altında idи ki, xalqın geniş kütlələri da bu işğalla barışır, digər sahələrdə olduğu kimi, mənəvi-mədəni sahədə da bu işğalı qəbul etmirdilər. Ən azından poeziya, seçilənəsə öz etirazlarını bildirməyə çalışır, klassik seçilənəsənin davam etdirilməklə, öz yaradıcılıqlarında dini mövzulara bazan daha çox yer verməklə hələ də Şərqa, öz köklərinə bağlı olduqlarını sübut etmək istayırlılar. Buna görə də əgər belə demək və izah etmək mümkünksə, bu zamanadın etibarən Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif məclislər, seçilənəsənin məclisləri yaranır, bu məclislərdə klassik Şərqi adəbiyyatının ənənələri davam etdirilir. Doğrudur, bu məclislərə toplanan şairlər bəzən Avropa, rus adəbiyyatıyla əlaqəyə, təməsa can atsalardır, əslində bu məclislərə toplanan şairlərin böyük əksrəyi klassik seçilənəsənin davam etdirilməklə, bir növ Şərqi ruhundan, Şərqi mənəviyyatından ayrılmadıqlarını sübut etməyə çalışır, Şərqi adəbiyyatının ənənələrinə yaradılığında hələ də aparıcı xatt oldularını vurgulamaq istayırlılar. Məsələn, belə adəbi məclislərdən Gəncədə Mirzə Şəfi Vazehin rəhbərliyi ilə yaranan "Divani-hikmat", Qubada Abbasqulu Ağə Bakixanovun rəhbərliyi ilə yaranan "Gülüstan", Ordubadda Fəqir Ordubadinin rəhbərliyi ilə yaranan "Öncümənüş-süra", Lənkəranda Mirzə İsmayıllı Qasir tərəfindən yaranan "Fövcül-füssəh", Şamaxıda Seyid Əzim Şirvani tərəfindən yaranan "Beytüş-səfə", Şuşada Xurşudbanu Nətəvan tərəfindən yaranan "Məclisi-ün", yənə de Şuşadə Mir Möhsün Nəvvab tərəfindən yaranılan "Məcmənüş-süra" və başqa adəbi məclislərin adlarını çəkmək olar (3).

Ümumiyyətlə, XIX əsrda Azərbaycanda böddi adəbiyyat böyük bir vüsstələn inkişaf edir, onun müxtəlif sahələrində, növ və janrlarda gözəl əsərlər meydana çıxır. Bu mənəvə, XIX əsrda yaşayış-yaratmış adıblırmışdan, şairlərimizdən, yazıçılarımızdan gözəl əsərlər müəllifləri olan, XIX əsrda Azərbaycan ziyalılığını, Azərbaycan mədəniyyətini təmsil edən, Azərbaycan mədəniyyətinin, adəbiyyatının üfüqlərini genişləndirən və eyni zamanda, XIX əsrda birbaşa Azərbaycan adəbiyyatına xidmət edən yazıçı və şairlərdən Abbasqulu Ağə Bakixanovun, Mirzə Şəfi Vazehin, İsmayıllı boy Qutqaşlıq, Qasim boy Zakirin, Seyid Əbülfəzim Nəbatinin, Mirzə Fətəli Axundovun, Xurşudbanu Nətəvanin, Seyid Həmzə Nigarinin, Seyid Əzim Şirvaniyin, Həsən boy Zərdabinin, Nəcəf boy Vəzirovun və yüzlərlə başqalarının adları çıkmak olar.

XIX əsrda Azərbaycan adəbiyyatı və mədəniyyətində Avropa estetikasına söykənən nəşr, publisistika, ədəbi-təqdiş, dramaturgiya və onu komediya və faciə növləri kimi yeni adəbi növ və janrlar meydana çıxıslar da, hələ də əsrda poeziya adəbiyyatına aparıcı xətt olaraq qalırdı. Bu mənəvə, tədqiqatçılar XIX əsr Azərbaycan poeziyasından danışınan onun asasın bir neçə adəbi əsluba bölündüyüünü söyləyirlər: klassik əslubda yaranan poeziya, şifahi xalq əslubunda meydana çıxan poeziya və satirik şeir.

XIX əsrda xalq şeiri, folklor əslubunda meydana çıxan, heca vəzniində yaranan poeziya xüsusi bir vüsstələn inkişaf edir, Qasim boy Zakir, Məhəmməd boy Aşıq, Kazım ağa Salik, Mücrim Kərim Vardani, Məlikbəyli Qurban, Navablı Mirzə Baxış Nadim, Şəkilə Hatam, Şirvənlı Əhməd, Baba boy Şakir, Əndəlbil Qaracadağı, Aşıq Pəri, Seyid Əbülfəzim Nəbat, Əbdürəhəmanıağ Şair, Mustafa Ağa Arif, Məhəmməd Xəlifə Aciz, Mehdi boy Şəqaqı kimi və onlarla başqa şairlər, Xətayi, Aşıq Qurbanı, Aşıq Abbas Tuşarqanlı, Əmani, Molla Pənah Vaqif, Molla Veli Vadi kimi şairlərin ənənələrini davam etdirir, onların əslubunda əsərlər yazır, məhəbbətin, eşqin onasın real cizgilərini təsvir edirlər.

Bu əsrda poeziyada özünü göstərən digər bir əslub, satirik əslub isə daha çox Baba boy Şakir, Qasim boy Zakir, Mirzə baxış Nadim və başqalarının şəxsiyində meydana çıxır. Ki, bu şairlərin də əsərlərində dörvən cybəcorlikləri, xüsusilə car əsili-idarosının mənfilikləri, təqnid atəşinə tutulurdu. Doğrudur, XIX əsrda Azərbaycan poeziyasında özünü göstəren bu əslublar,

Axtarıslar (Ədəbiyyat sənəti, folklor sənəti, dilçilik və sənətşünaslıq) 2019, № 2, sah. 54-60 57
yəni istər şifahi xalq adəbiyyatı əslubunda, folklor əslubunda yaranan poeziya nümunələri və istərən də satirik şeir, nə qədər inkişaf edib, XIX əsr poeziyasında müayyan mövqə qazanmaq nail olsalar da, təbii ki, bütövlükə XIX əsr Azərbaycan adəbiyyatını, poeziyasını ilk növbədə klassik əslubda yaranan poeziya, klassik seçilənəsə edirdi. Başqa sözə desək, XIX əsrda poeziyada komiyat və keyfiyyat bacımdan böyük üstünlük hələ də klassik əslubda yaranan poeziyanın tərəfində idi. Belə ki, bu dövrə klassik əslubda yaranan poeziyanı təbii ki, Mirzə Şəfi Vazeh, Qasim boy Zakir və yəzilərə başqa şairlər bərabər, ilk növbədə Seyid Əbülfəzim Nəbat, Xurşudbanu Nətəvan və sözsüz ki, Seyid Əzim Şirvani təmsil edirdi. Bu şairlər öz yaradıcılıqlarında klassik seçilənəsənin tam sadıq qalmaqla bərabər, eyni zamanda, həmin ənənələri XIX əsrda də davam etdirir, klassik seçilənəfə ideyalarını, irfani mahiyyətini, məzmununu XIX əsr seçilənəsədə oks etdirməyə çalışırlar. Təbii ki, Əbülfəzim Nəbat, Seyid Əzim kimi qüdrəti şairlər bu istəyə dənə çox nail ola bilir, öz istedadları nəticəsində irfani, aşiqanə seçilənəfənə gözəl nümunələrini yaratmaq bacarırlar. Beləliklə, onlar öz yaradıcılıqları vasitəsilə klassik seçilənəfənin mahiyyətini, ruhunu ölməy qoymur, öz əsrlərində, öz dövrlərində bu ideyalara ehya verir, irfan fəlsəfəsinin, vohdati-vücdən fəlsəfəsinin ideyalarını davam etdirir və eyni zamanda, dinin mahiyyətini, islamın mahiyyətini xirdalamaqla, açmaqla, onlara yenidən qayıtmaqla bu ideyaların da yaddan çıxmamalarına çalışır, dini fikirlərin geniş xalq kütlələri arasında yayılmışında bir növ vasıtaçı olurlardır. Doğrudur, Seyid Əbülfəzim Nəbat, Seyid Əzim Şirvani kimi şairlər öz əsərlərində eşqin və irfanı fikirlərin təsvirinən klassik ənənələrə nə qədər riayət edib, onları tam dolğunluqla öz əsərlərində oks etdirirələr və həmin ideyalara sadıq qalsalar da, onların yaradıcılığında arabir başqa meyllər də təsadüf olunurdu. Belə ki, məsələn, Seyid Əzim Şirvani klassik ideya və ənənələrə nə qədər sadıq bir şair olsa da, öz dövrünün mütləqqi, aqıqözlü ziyanlı kimi dövrünün tələblərinin də cavab verməş, öz əsərlərində məařifçilik ideyalarını, elmi, təhsili geniş şəkildə təbliğ etmişdir. Eyni zamanda, Seyid Əbülfəzim Nəbat də öz əsərlərində dini məzmunu, dini ideyalara nə qədər çox yer verib, bu fikirləri əsəson oruz vəzniində meydana çıxartı da, onun yaradıcılığında folklor əslubunda, xalq əslubunda yaranan şeir də böyük bir yer tutur ki, bicez bu istiqamət də onun yaradıcılığını və şəxsiyətini dəha də bütövlərdən və kamilləşdirir.

Qeyd edək ki, XIX əsr poeziyasında meydana çıxan bütün bu əslublarda yanaşı bu dövr poeziyasında tədqiqatçıların bir o qədər də qətiyyətli etiraf etmədikləri, XIX əsr poeziyasında ayrıca bir əslub kimi görənilərə və onu əsəson klassik əslubda yaranan poeziyanın kölgəsində təqdim etdikləri bir əslub da vardır: bu də daha çox məqətlə janrında, məqətlə mövzusunda meydana çıxan və adəbiyyat nəzəriyyəsi kitablarında daha çox mərsiyyə adəbiyyatı, mərsiyyə janrı kimi tanınan məqətlə adəbiyyatıdır.

XIX əsrda Azərbaycanda dini-mənəvi mühətdən dəmirşəkən ilk növbədə onu demək lazımdır ki, bu dövrə bu sahədə Azərbaycana vəziyyət o qədər də sadə deyildi. Rus, Avropa mənəvi mühüntinən təsiri artıq comiyətəndə özüñ birbaşa şəkildə göstərirdi. Belə ki, hələ əsirin birinci yarısında Fridrix Bonsted kimisi missionerler, avropalılar, dekabristlər Azərbaycana gəlir, bunun nəticəsində Mirzə Şəfi Vazeh, gənc Mirzə Fətəli Axundova onun dən xadim olmaq istədiyini bildikdən sonra ona "Səndəmə firıldaqçı və şərlətan olmaq istiyirsən?" sualını verir, əsirin ortalarında "Mən bütün-dinləri puc və əfsanə hesab edirəm" deyən Mirzə Fətəli Axundov "Kəmalüddövlə məktubları"nın yazar və nəhayət, sonralar, dünya səhrəli alımı olacaq Dərbənd axundunun oğlu Mirzə Kazım boy Xristianlığı qəbul edir... Bəli, doğrudan da, bular hamısı faktdır.

Lakin XIX əsrda islam dini Azərbaycanın içtimai-siyasi, mədəni-mənəvi həyatında hələ də böyük nüfuz sahibi idi və çar hökuməti də bu faktla istər-istəməz razılaşmalı olurdu. Belə ki, mənbələrin verdiyi məlumatə görə "1848-ci ildə Zaqafqaziyada yaşayış 128.447 müsləmən

ailəsinə 7360 molla xidmət göstərirdi və deməli, hər 17,4 ailənin payına 1 molla düşürdü. Təhsil üzərində inhisar orta əsrлərdən bəri "yeganə təhsil sinif olın" ... ruhanişlərin əlində qalmışdır idi. 1842-ci ildə Zaqafqaziyada 713 məktəb – məllaxana vardi, onlarda 7306 şagird oxuyurdur. Ruhanişlərin sərvətcəməndək məktəblərdə təlim və tarbiyyə dini xarakter daşıyırırdı. Təhsil Qurannı, dini kitabların, qismən ərəb və fars dillərinin qrammatikasının öyrənilməsi əsasında qurulur, ayı-ayrı fənlərdən verilən məlumat da ilahiyyatla bağlı tədris edilirdi (2, 26).

Nəhayət, ölkədə islam dininin nüfuzunu görən və dərk edən çar hökuməti hətta dini proseslər müəyyən bir istiqamət vermiş, onu idarə etmək üçün Azərbaycanda, Zaqafqaziyada seyxüllislamlıq institutunun yaranmasına da razılıq verdi. "Türkmançay" mühəqivləsindən sonra Azərbaycanın şimal hissəsinə öz təsir dairəsinə alan Çar Rusiyası Qafqazda dini məsələləri nəzərdə saxlamaq və şəhər təriqətinə başlıqlı etmək üçün 1823-cü ildə seyxüllislam vəzifəsinə təsis etdi. Lakin çox keçmədi ki, carizm 1832-ci ildə sənnü təriqətinə dini rəhbərləkdən ötrü müfti vəzifəsinə da təsis etdi" (4, 136).

Bələliklə, gördüyüümüz kimi, islam dini hələ cəmiyyətdə öz böyük nüfuzunu qoruyub saxlayır, həyatın bütün sahələrinə, manəvi aləmin bütün dərinliklərinə nüfuz edirdi. Təbii ki, dövrün ədəbi prosesi də bu təsirdən konərdə deyildi. Bir qədər yuxarıda biz məqətlə ədəbiyyatından danışarkon, onun XIX əsr Azərbaycan ədəbiyyatında daha çox poeziya ilə bağlı olduğunu vurğulamışdıq. Amma əslində bu mövzu bütövlüklü Şərq, o cümlədən, Azərbaycan və eyni zamanda XIX əsr ədəbiyyatımızda da poeziya ilə yanaşı nəşr əsərlərində də meydana çıxmışdır ki, bu baxımdan təkcə efs XIX əsrə Füzulinin bu mövzuda yazdığı "Həqiqət-süðə" və XIX əsrə Abbasqulu Ağa Bakixanovun qələmə aldığı "Riyazül-qüds" əsərlərinin adlarını çəkmək kifayətdir.

Ümumiyətə, məqətlə ədəbiyyatının tarixi və mövzusu olduqca qədimlərə dayanır. Məlum olduğu kimi, Kərbəla müsibəti, İmam Hüseynin şəhidlik zirvəsi haqqında yazılış əsərlər məqətlə deyilir. Eyni zamanda, bu mövzulu əsərlər hələ bu hadisədən bir qədər sonra ilk dəfə ərəb ədəbiyyatında meydana çıxmışdır, sonralar isə farsdilli və türkdilli xalqların ədəbiyyatlarında da özüne yer almışdır. Təbii ki, türkdilli ədiblər də sonralar bu mövzuya müraciət etmiş, bu mövzuda olduqca qiymətli əsərlər yazılmışlar ki, bunlardan biri də Məhəmməd Füzulinin "Həqiqət-süðə" əsəridir. Bu mənəda, qeyd etditimiz kimi, A.Bakixanov da XIX əsrin birinci yarısında bu mövzuda gözəl bir əsər qələmə almışdır. Bu baxımdan XIX əsrə yaranan məqətlə ədəbiyyatını təkcə poeziya ilə bağlamaq da düzgün olmazdı. Amma bu da faktdır ki, XIX əsrda Azərbaycan poeziyasında məqətlə ədəbiyyatından, mərsiyyə ədəbiyyatından danışarkon ilk növbədə Mirza Məhəmməd Tağı Qumri, Molla Hüseyin Dəxil Marağayı, Əbülhəsən Raci yada döşür. Təbii ki, XIX əsrin şairlərindən Kərbəla faciasının təsviri əsas yer tutur (5, 14-15) Qeyd edək ki, bu şairlər haqqında hələ Firudin bəy Köçərlə məlumat vermİŞ, onların gözəl şairlər olduqlarını xatırlamaqla bərabər, Kərbəla müsibəti barədə də qiymətli əsərlər yazıdlarıları söyləmişdir (6). Təbii ki, biz bu kiçik yazaında adları qeyd olunan bu şürlərin yaradıcılıqları haqqında geniş şəkildə danışır, onları təhlil etmək fikrində deyilik. Amma hər halda onu demək istəyirik ki, bu şairlərin yaradıcılığı XIX əsr Azərbaycan ədəbiyyatında dini ədəbiyyatın, dini mövzuların yaranması, yayılması, tərənnüm olunması ilə bir başa bağlıdır ki, XIX əsr Azərbaycan ədəbiyyatında dini motivlərdən danışarkon bu şairlərin yaradıcılıqlarının üzərində sükülla keçmək və yaxud da onları nəzərə almamaca olmaz. Doğrudır, dini motivlər bir qədər yuxarıda qeyd etdiyimiz kimi, Seyid Əbülfəsən Nəsəbi, Seyid Əzim Şirvani, Seyid Homzə Nigarı və onlara başqa şairlərin yaradıcılıqlarında da mühüm yer tutmuşdur. Lakin bu motivlər, bu mövzular bu şairlərin yaradıcılıqlarında daha çox irfan fəlsəfəsinin, ilahi eşqin tərənnümü zamanı xatırlanmışdır.

Bələliklə, XIX əsr Azərbaycan ədəbiyyatında dini motivlərin işlənmə mövqeyinə baxıdqa burada əsasən iki istiqamətin olduğunu görürük. Bunlardan biri Seyid Əzim Şirvani, Əbülfəsən Nəsəbi, Seyid Homzə Nigarı yaradıcılıqlarında meydana çıxan, əsasən ilahi eşqin tərənnümüne xidmət edən dini motivlər və bir də ikinci istiqamət: Mirzə Məhəmməd Tağı Qumri, Molla Hüseyin Dəxil Marağayı, Əbülhəsən Raci, Məhəmməd Əmin Dilsuz Təbrizi, Hacı Rza Sərraf Təbrizinin və başqalarının yaradıcılıqlarında meydana çıxan məqətlə ədəbiyyatının xüsusiyyətləri. Lakin təbii ki, bəi bölgün özü də şərti bölgündür. Bu bölgülər arasında əksin səd qoyma, bize o qədar da doğru olmazdı. Çünkü biz məqətlə ədəbiyyatı nümayəndələrinin yaradıcılıqlarında ilahi eşqin tərənnümü, risfala bağlı fikirlər gördüyüümüz kimi, eyni zamanda irfan fikirlərin tərənnümünü yaradıcılıqlarında əsas tutulan şairlərin əsərlərində də eyniz amanda, məqətlə ədəbiyyatının xüsusiyyətləri ilə qarşılışırıq.

ƏDƏBİYYAT

1. Azərbaycan ədəbiyyatı tarixi. III cild, Bakı, 2009
2. Azərbaycan ədəbiyyatı tarixi. IV cild, Bakı, 2011
3. Poetik məclisler. Toplayanı və tərtib edən Nəsreddin Qarayev. Bakı, 1987
4. Əlirza Qasarov. Şeyxilisən Allahşükür Paşa zəddi: Zamana siğmayan ömr. Bakı, 2018
5. Möhsün Nəgisoylu. Abbasqulu Ağa Bakixanovun "Riyazül-Qüds" əsəri. Bakı, 2014
6. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 1981

Bakı Avrasiya Universiteti
e-mail:taleh77@gmail.com

Taleh Huseynov

THE SOCIAL AND POLITICAL AND LITERARY AND RELIGIOUS ENVIRONMENT IN AZERBAIJAN IN THE 19th CENTURY

The article deals with the Azerbaijani literature of the XIX century from a religious point of view. It is indicated that in the 19th century of Azerbaijani literature, which is created in the classical style, religious themes occupied an extremely wide space. In the literature of the XIX century, these topics arose mainly in two directions. One of them showed himself as a feature of educational literature "Irfan" (literally means knowledge, awareness), and the second direction - as a feature of literary art "Məqətlə" genre (The lexical meaning of məqətlə is "the place of killing or murder"). It is indicated that in Azerbaijani literature of the 19th century, the first direction was represented by Seyid Azim Shirvani, Abulgasim Nabati, and the second direction was represented by poets Mirza Mohammed Taghi Gumri, Molla Huseyn Dakhli Maragai, Abulgasan Raji, Mohammed Emin Dilsuz Tabrizi, Haji Rza Sarraf Tabrizi.

Keywords: spirituality, prose, publicity, literary and art criticism, drama

Талех Гусейнов

ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ И ЛИТЕРАТУРНО-РЕЛИГИОЗНАЯ СРЕДА В АЗЕРБАЙДЖАНЕ В XIX ВЕКЕ

В статье азербайджанская литература XIX века рассматривается с религиозной точки зрения. Указывается, что в литературе Азербайджана XIX века, создаваемой в классической манере, религиозные темы занимали чрезвычайно широкое место. В литературе XIX века эти темы возникли в основном в двух направлениях. Одно из них проявилось, как особенности просветительской литературы, а второе направление - как своеобразие мэйтэл литературы. Указывается, что в азербайджанской литературе XIX века первое направление было представлено Сейид Азимом Ширвани, Абулгасымом Набати, а второе - такими поэтами, как Мирза Махаммед Таги Гумри, Молла Гусейн Дахли Марагаи, Абулгасан Раджи, Махаммед Эмин Дильтуз Табrizи, Гаджи Рза Сарраф Табrizи.

Ключевые слова: духовность, проза, публицистика, литературная и художественная критика, драма

(*Filologiya üzrə elmlər doktoru Hüseyn Həsimli tərəfindən təqdim edilmişdir*)

Daxilolma tarixi: *İlkin variant* *04.03.2019*
Son variant *20.05.2019*